

## MÜƏLLİFLƏRİN NƏZƏRİNƏ:

*“Oftalmologiya” jurnalı Azərbaycan Respublikasında nəşr olunan elmi-praktiki jurnaldır. Jurnalda oftalmologiyanın və onunla əlaqəsi olan tibbi sahələrin müxtəlif aspektləri üzrə məqalələr çap olunur. Jurnal ildə üç dəfə nəşr olunur. Məqalələr azərbaycan, türk, rus və ingilis dillərində qəbul edilir.*

**Məqalənin tərtibatı zamanı aşağıdakı qaydalara riayət olunması vacibdir:**

1. Məqalə 2 nüsxədə təqdim olunmalıdır, müəlliflər, şöbə və ya mövzunun rəhbəri ilə imzalanmalıdır. Müəlliflərin sayı 5 nəfərdən artıq olmamalıdır.
2. Məqalə A4 formatlı kağızda, şrift – Times New Roman, şriftin ölçüsü – 12, interval – 1, səhifənin parametrləri: yuxarı və aşağı – 2 sm, sol – 3 sm, sağ – 1 sm çap olunmalıdır.
3. Məqalənin həcmi cədvəllər, şəkillər, ədəbiyyatın siyahısı və xülasə (azərbaycan/rus, ingilis dillərində 0,5-1,0 səhifə) 6-8 səhifə, ədəbiyyat icmal – 10-12 səhifə, praktiki məlumat – 3-5 səhifədən artıq olmamalıdır.
4. Məqalədə qeyd olunur: a) müəlliflərin soyadları və inisialları; b) baş hərflərlə məqalənin adı; c) işin yerinə yetirildiyi müəssisənin adı, şəhər, ölkə; d) müəllifin (lərin) elektron ünvanı; e) açar sözlər; f) UOT – universal onluq təsnifat.
5. İş ənənəvi plan üzrə diqqətlə tərtib olunmalıdır: giriş, işin məqsədi, material və metodlar, nəticələr və onların müzakirəsi, yekun. Müxtəlif dillərdə olan xülasələr bir birinin eyni olmalıdır və məqalənin məzmununa uyğun olmalıdır.
6. Cədvəllər və diaqramlar kompakt və əyani, başlıqları mətnə uyğun olmalıdır. Cədvəllər statistik işlənilməlidirlər. Cədvəldə olan rəqəmlər mətndəki rəqəmlərlə uyğun olmalıdır.
7. Ümumi qəbul olunan qısaltmalardan başqa digərlərinə yol verilmir. Xüsusi terminlər mətndə ilk öncə tam açıqlanır, yalnız sonra şərti.
8. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba ardıcılığı ilə deyil, istinad olunan ədəbiyyatların mətində rast gəlinəni ardıcılıqla nömrələnməli. Eyni ədəbiyyata mətində təkrar istinad olunarsa, həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. Bütün mənbələr nömrələnməli və mətndə olan nömrələrlə tam uyğun olmalıdırlar. İstifadə olunan mənbələr orijinal məqalələrdə 10-dan, ədəbiyyat icmallarında isə 50-dən artıq olmamalıdır. Dissertasiyaların avtoreferatlarına istinad olunarsa, onların adları qeyd olunmalıdır. Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə üstünlük verilməlidir.
9. Məqalələr jurnalın redaksiyasına [oftal.jurnal@mail.ru](mailto:oftal.jurnal@mail.ru) ünvanına göndərilməlidir.
10. Çap olunmuş, yaxud digər redaksiyalara göndərilmiş məqalələrin təqdimatına icazə verilmir.
11. Redaksiyanın məqalələr üzrə düzəlişlər aparmağa və ixtisar etməyə səlahiyyəti vardır.
12. Məqalələrdə göstərilən məlumatların doğrululuğuna müəlliflər cavabdehdir.